



## Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

### Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

**E**rmənistən-Azərbaycan münasibətləri ilə bağlı yanlış təsəvvürlərin ən başlıca səbəbi ikili standartlardan qaynaqlanır. Yəni başqa sözla desək, beynəlxalq birlik, əslində nə baş verdiyini yaxşı bilsə də, bir çox hallarda xristian təessübkeşiyindən və erməni diasporunun aletinə çevrilmək səbəbindən anti-Azərbaycan mövqeli bəyanatlar səsləndirir.

Misal olaraq son günlərdə baş verən "humanitar yük" şousunu göstərə bilərik. 2014-cü ildə Rusiya Donets və Luhanska humanitar maşın karvanı göndərmək istəyənə ABŞ, BMT, ATƏT və digərlər dərhal bəyanatlarla çıxış edərək Rusiya tərəfindən atılan bu addımı Ukraynanın ərazi bütövlüyüne və suverenliyinə təhdid olaraq qiymətləndirdilər. Onlar bildirirdi ki, humanitar yüklerin daşınması Ukrayna ilə razılışdırılmayıb və Ukrayna tərəfinin icazəsi olmadan belə bir addımın atılması qətiyyən yolverilməzdir. İndi də eyni şey Ermənistən tərəfindən edilir. Azərbaycanla razılışdırılmışdan ermənilər guya Qarabağda "humanitar fəlakətin" qarşısını almaq üçün onlara yardım aparmaq adı ilə çıxış edirlər. Lakin bu dəfə beynəlxalq birlik 2014-cü ilə sərgilədiyi mövqeyi, yəni Ukraynaya göstərdikləri münasibəti göstərmirlər. Əksinə, o mövqedən çıxış edirlər ki, bu mövqə Azərbaycanın ərazi bütövlüğünü və suverenliyinə birbaşa təhdiddir. Odur ki, ikili standartların olması fakt olaraq ortadadır.

#### Müdafıə deyil, hücum diplomatiyası həyata keçirilməlidir

Amma bu yeganə səbəb deyil. Digər bir səbəb də bizim həle də beynəlxalq birliyə real həqiqətləri çatdırma bilməməyimizdən qaynaqlanır. Belə ki, erməni tebliğatına uyaraq Azərbaycan aleyhinə çağırış edən dövlətlər içərisində ölkəmizlə strateji tərəfdəşliq müq-

viləsi olanlar da var. Bu isə o deməkdir ki, biz hələ de real həqiqətləri çatdırma bilmirik, erməni yalanlarını ifşa etmək üçün yetərli qədər fəaliyyət göstərmirik. Burada həm xarici siyaset qurumlarımızın, həm diaspor təşkilatlarımızın, o cümlədən də beynəlxalq səviyyəyə çıxa bilən media qurumlarımızın üzərində böyük məsuliyyət düşür.

Həqiqətlərin çatdırılması, beynəlxalq müstəvidə erməni yalanlarının ifşası epizodik olaraq həyata keçirilməməlidir. Azərbaycan həqiqətlərinin təbliği mütemadi və davamlı xarakter almıl və nəhayət ki, müdafiə deyil hücum diplomatiyası həyata keçirilməlidir. Uzun illər ərzində erməni yalanının girovuna çevrilmiş, erməni media qurumlarının və diaspor təşkilatlarının aletinə çevrilmiş ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlarla iş üçün ayrıca programın qəbuluna ehtiyac var. Həqiqətləri çatdırma bilmək üçün hər kəs üzərinə düşən vəzifəni icra etməlidir.

#### Norveç doğumlu, əslən cənubi azərbaycanlı xanım qələmə aldığı yazıda...

Bildiyiniz kimi, dünya Azərbaycanın Ermənistən ilə dövlət sərhədində "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinə yaratması ilə erməni yalanlarının yeni dalğasına şahid olmağa başladı. Yalana "həqiqət donu" geyindirək dünyaya sırimaşa çalışan ermənilərin həqiqizliginə və məkriliyinə dair tarixdə saysız-hesabsız

# Ermənilərin Laçında "humanitar şousuna" qarşı Azərbaycan diasporunun yeni təşkilatlanma mərhələsi açıla bilər...



nümunələr var. Lakin təəssüf doğuran hal odur ki, dünya ictimaiyyəti ermənilərin bu manipulyasiyalara və yalanlara nəinki inanır, hətta bəzən onun feal iştirakçısına, aletinə çevrilir. Cox təəssüf ki, bu hala beynəlxalq ictimaiyyətin ermənilərin Azərbaycanın Qarabağdakı erməni əhalisinin guya "blokada"da qalması və "humanitar fəlakət" həyəkünə qulaq verməsində bir daha şahid oluruq. Lakin yalan ayaq tutar, yeriməz deyirlər. Qarabağdakı ermənilərin bu yalanları elə onların özləri tərəfindən biabırçı formada üzə çıxarıılır. Norveçin nüfuzlu "Aftenposten", "Klassekampen" və "Utrop" kimi qəzet və jurnallarında, həbələ kütüvli informasiya vasitələrində dərc olunan yازılarda "Azərbaycana qarşı əsassız ittihamlar irəli sürürlür", "Qarabağın lənəti" və "Qarabağ: Blokada şəraitində dəbdəbli istiqamət?" sərlövhəli

məqalələrində Qarabağdakı ermənilərin guya "humanitar fəlakət" ilə üzləşmələri barədə erməni yalanlarından bəhs edilib. Məqalənin müəllifi, Norveç doğumlu, əslən cənubi azərbaycanlı, qadın geyimi brendinin yaradıcısı, modelyer-dizayner, "CAN" diaspor təşkilatının sədri Şervin Nəcəfpurun qələmə aldığı yazida "Laçın" dövlət sərhədində buraxılış məntəqəsinin yaradılmasından sonra Qarabağdakı ermənilərin guya blokadada qalmaları barədə əsassız iddiaları müəllifin toplaşlığı, Qarabağdakı ermənilərin gündəlik həyatları ilə bağlı sosial şəbəkələrdəki paylaşımıları ilə alt-üst edilib.

#### Azərbaycanın mənafeyi üçün gördüyü yaxşı işlər onların hər biri üçün nümunə olmalıdır

Məqalələrdə vurğulanıb ki, Azərbaycana qarşı guya Qarabağdakı erməni əhalisini qida, su, dərman, yanacaq və elek-

trik enerjisi ilə təmin olunmadan dönyanın qalan hissəsindən təcrid etməsi ilə bağlı əsassız ittihamlar irəli sürürlür. Lakin Azərbaycan ermənilərin bütün ehtiyaclarını ödəməyə hazırlıdır. Azərbaycan Qarabağ malların daşınması üçün Ağdam rayonu ilə Xankəndi arasındaki açıq yoldan istifadə olunmasını teklif edir. Lakin bu teklifi qəbul etməyən ermənilərin "humanitar böhran" və "blockada" iddialarının sırf siyasi manipulyasiya olduğu xüsusi vurğulanıb. Ermənistən KİV-lərinin, eləcə də ermənilərin bəzi havadarlarının da bu siyasi manipulyasiyalardan faydalanağı və erməni yalanlarını daha da sıyrıtməyə çalışdıqları bildirilib.

Ş.Nəcəfpurun Qarabağın erməni sakinlərinin gündəlik həyatları ilə bağlı sosial şəbəkələrdən topladığı paylaşımlar onların "blockada" şəraitində yaşaması, "humanitar fəlakət" ilə üzləşdikləri yalanlarını tamamilə ifşa edir.

Hazırda milyonlarla azərbaycanlı dünya üzrə müxtəlif ölkələrdə yaşayırlar. Məhz, Şervin və onun timsalında digər vətəninə, xalqına bağlı olan azərbaycanlıların Azərbaycanın mənafeyi üçün gördüyü yaxşı işlər onların hər biri üçün nümunə olmalıdır. Ermənilərin azığın və böhtən dulu təhlükəti qarşısında yalnız onların cəm勒ərək yaratdıqları siper mühüm təsir vasitələrindən biri ola bilər.

**Məhəmmədəli QƏRİBLİ**  
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyiyle çap olunur.